

AZƏRBAYCAN KİTABININ İNFORMASIYA TƏMİNATI

SOLMAZ SADIQOVA

Bakı Dövlət Universiteti

Biblioqrafiyaşunaslıq kafedrasının dosent əvəzi

tarix üzrə fəlsəfə doktoru

solmaz_bdu@mail.ru

Məqalədə milli-mənəvi dəyərlərimizdən olan Azərbaycan kitabına həsr olunmuş bibliografik resursun əhəmiyyətindən bəhs olunur. Bu sahədə Azərbaycan kitabı bibliografik göstəricilərinin nəşri, quruluşu və axtarış imkanları təhlil olunur. Belə fundamental bibliografik göstəricilərin informasiya təminatında müüm rol işıqlandırılır.

Açar sözlər: Azərbaycan kitabı, milli-mənəvi, informasiya təminatı, bibliografik göstərici, axtarış imkanları.

Azərbaycan milli mədəniyyətinin tarixində kitab çapının meydana gəlməsi ən əlamətdar hadisələrdən biri sayılır. Kitab insan təfəkkürünün məhsulu kimi tarixən yaranmış və inkişaf etmişdir. XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini qazanmış ölkəmizdə milli dövlət ideyalarının və ənənələrinin möhkəmlənməsində, demokratik dəyərlərin bərqərar olmasına, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun güclənməsində mətbuatımızın xidmətləri xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında Sərəncamında deyilir: "Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsinin zəngin ənənələri vardır. Yüzillər boyu mütəffekkir sənətşünaslarımız tərəfindən yaradılan və bədii-estetik düşüncə tariximizin incilərinə çevrilən əsərlərdə elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü tapmışdır. Dünya elmi fikir tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Azərbaycanda bütün bu dövrlərdə elm özünün yüksək səviyyəsi ilə seçilmiştir"(4).

Azərbaycanın müstəqil bir dövlət kimi inkişafında elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsində kitabın rolu əvəz olunmazdır. Kitab müasirlərimizin və tarixən çox qədim dövr adamlarının biliklərini və təcrübəsini, fikir və hissələrini, ürək çırıntılarını və yaradıcı fantaziyalarını özündə mühafizə edir. İnsan idrakının bütün nailiyətləri kitablarda təcəssüm etdirilir (5).

Qeyd etmək lazımdır ki, çap əsərləri sosial informasiyanın insan tərəfindən mənimşənilməsi ilə bağlı psixoloji xüsusiyyətlərə və fizioloji

imkanlara maksimum uyğun gelir və bu baxımdan gələcəkdə də onlar əvəzedilməzdir.

Milli kitab repertuarı və başqa sözlə desək, milli bibliografiya dilindən, mövzusundan, formasından, növündən asılı olmayaraq ölkə ərazisində dərc olunan bütün çap əsərlərini əhatə edir.

Azərbaycan kitabının ümumi retrospektiv göstəricisi üç cilddə nəzərdə tutulmuşdur (6). Birinci cild 1920-ci ilə qədər nəşr olunan kitablar daxil edilmiş, ikinci cild 1920-1940-ci illəri, üçüncü cild isə 1940-1960-ci illəri əhatə etməli idi. Sonra isə hər beşillik üçün yerli çap məhsullarının qeydini eks etdirən əlavə buraxılışların çap olunması nəzərdə tutulurdu. 1963-cü ildə Ə.Y.Əliyev tərəfindən tərtib olılmış "Azərbaycan kitabı"nın birinci cildi çapdan çıxmış (1) və bu göstəriciyə müqəddiməni professor Ə.Mirəhmədov yazmışdır. Bibliografik göstəricidən məlum olur ki, ilk Azərbaycan kitabı belə adlanır: Məzidi-izzət və müqəddəs cənabu mübaliqə ilə hökməri padşah-əzəmi-imperatoriçə Yekaterina səhiyyə həzrətlərinin cəmi Rusiya imperiyasında əyalətlərin nizam və tərtibi üçün icad və imla olunmuş qanuni-cədiddir. Peterburq, 1780. 204 səh. 28x21sm. (7).

Bu bibliografik göstərici çapdan çıxandan sonra mətbuatda yüksək qiymətləndirilmişdir. 1780-1920-ci illərdə çap olunmuş 1329 adda kitab haqqında məlumat verən bu göstəricinin tərtibində iki meyar əsas götürülmüşdür: 1. Azərbaycanlı müəlliflərin əsərləri. Bu halda onların yaşadıqları yerdə, hansı dildə yazıqlarından və harada nəşr olunmasından asılı olmayaraq bütün əsərləri göstəriciyə daxil edilmişdir. 2. Dil əlaməti, yəni müəlliflərin milliyətindən, əsərlərinin nəşr yerindən asılı olmayaraq, Azərbaycan dilində olan bütün kitablar.

Gərgin zəhmət və axtarış, xüsusi tədqiqat tələb edən bu göstəricinin tərtibi prosesində respublikanın və ölkənin 20-dən çox iri kitabxanasının fondu nəzərdən keçirilmişdir. Göstəriciyə Əziz Mirəhmədov tərəfindən Azərbaycan kitabının tarixi icmalini eks etdirən geniş müqəddimə verilmişdir. Bundan sonra vəsaitə daxil edilmiş materialların bibliografik təsvirləri xronoloji qaydada düzülmüş, nəşr ili məlum olmayan əsərlər (66 adda) isə ayrıca qruplaşdırılmışdır. Belə düzülüş Azərbaycan kitabının nəşr tarixini, onun keçdiyi inkişaf yolu izləməyə imkan verir.

Vəsaitin ən diqqətəlayiq cəhətlərindən biri ona zəngin yardımçı göstəricilərin tərtib olunmasıdır. Bu göstəricilər vəsitsələ kitabların mövzu dairəsini, müəyyən müəllifin əsərlərinin nəşrini, bir əsərin müxtalif nəşrlərini, mütərcim və təbdil edənləri, naşirləri, Azərbaycan kitabının dil və coğrafi sərhədlərini, onların hansı kitabxanalarda yerləşdiyini və digər məlumatları əldə etmək mümkündür.

Azərbaycan kitabının II cildinin I kitabı 1982-ci ildə çapdan çıxmışdır. Bu bibliografik göstəricidə 1920-1940-ci illərdə Azərbaycanda və keçmiş

SSRİ respublikasında Azərbaycan dilində çıxmış humanitar profilli ədəbiyyat eks olunmuşdur. Retrospektiv göstəricidə sosial-siyasi mövzunu kitablar, ədəbi əsərlər və həmçinin tarix, pedaqogika, maarif, dilçilik, ədəbiyyatşunaslıq, incəsənet, idman, mətbuat, kitabxanaçılıq və bibliografiya sahələrinə aid kitabların bibliografik təsviri verilmişdir (2).

V.C.Mirzəyeva, M.Ə.Zabalova və N.A.İsmayılova tərəfindən tərtib olunmuş bu cilddə keçmiş SSRİ ərazisində 1920-1940-ci illər ərzində Azərbaycan dilində çıxmış humanitar profilli ədəbiyyat eks olunmuşdur. Yəni, girişdə qeyd edildiyi kimi, göstəricidə ictimai-siyasi mövzulu kitablar, bədii əsərlər, həmçinin tarixə, pedaqogikaya, maarifə, dilçiliyə, ədəbiyyatşunaslığı, incəsənətə, idmana, mətbuatə, kitabxanaşunaslıq və bibliografiyaya dair kitablar haqqında bibliografik məlumat verilmişdir. İkinci kitab təbiət elmlərinə, elm və texnikaya, kənd təsərrüfatına aid nəşrləri əhatə edəcəkdir. Birinci kitabda materiallalar 1978-ci ilə kimi dövlət bibliografiyası orqanlarında tətbiq olunan təsnifat sxemi əsasında qruplaşdırılmışdır. Beləliklə, 31 şöbədən ibarət olan bu təsnifatın I-XIV və XXIII-XXXI şöbələri üzrə ədəbiyyatın bibliografik axtarışı təmin edilmişdir. Hər şöbə müvafiq yarımbölmələrə ayrılmış, daxildə isə bibliografik təsvirlərin düzülüşündə müəlliflərin familyasına və əsərlərin sərlövhəsinə görə əlifba prinsipinə əsaslanmışdır. Əski əlifba ilə çap olunmuş kitab və kitabların müəllifi və sərlövhəsi orijinalda olduğu kimi əsas təsvirin üstündə verilmişdir.

Göstəricinin oxucu dairəsini genişləndirmək məqsədilə təsvirlərdə əlavə olaraq kitabın müəllifinin və sərlövhəsinin rus dilinə də tərcümə edilməsi vəsaitin müsbət keyfiyyətlərindənədir.

1920-1940-ci illəri əhatə edən ««Azərbaycan kitabı»»nın ümumi retrospektiv göstəricisi» 3 hissədən ibarətdir – müqəddimə, sənədlərin bibliografik göstəricisi və yardımçı göstəricilər. 7063 mənbədən ibarə bu fundamental bibliografik əsərə cəmi iki adda köməkçi aparat tərtib olunmuşdur. Birinci cilddən fərqli olaraq burada materiallalar müxtəlif şöbələr üzrə, daxildə isə əlifba düzülüşünə əməl olunmuşdur.

Repertuar tipli milli retrospektiv göstəricilərin keyfiyyət meyarından biri onların dolğunluğudır. Belə əsaslı bibliografik resurslardan biri də Azərbaycan kitabına həsr olunmuş bibliografik göstəricinin üçüncü cildidir. "Azərbaycan kitabı" fundamental bibliografik göstəricisinin üçüncü cildi 2014-cü ildə M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmışdır.

Baş redaktor, ön söz və müqəddimənin müəllifi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, tərtibçilər L.Talibova, B.Orucova, V.Məmmədova, N.Hüseynova və G.Hüseynovadır. Redaktorları Z.Qulamova və L.Bağirovadır (3).

On ciddə nəzərdə tutulan “Azərbaycan kitabı” fundamental bibliografiyak göstəricisinin 3-cü cildində 1941-1950-ci illərdə Azərbaycan ərazisində bütün elm sahələrinə dair çap olunan, eyni zamanda keçmiş Sovetlər birliyinin ərazisində digər müəlliflər tərəfindən Azərbaycan haqqında yazdıqları kitab və kitabçılar öz əksini tapmışdır. 488 səhifəlik bu bibliografiyak əsərdə 4897 ədəbiyyatın bibliografiyak təsviri verilmiş və materiallar şöbələr üzrə universal onluq təsnifat əsasında ayrı -ayrı elm sahələrinə uyğun olaraq tərtib olunmuşdur. Professor Kərim Təhirovun bibliografiyak göstəriciyə yazdığı ön sözdə deyilir: “Bəşəriyyətin ən mütərəqqi kəşfi hesab olunan kitab çapının meydana gəlməsindən bu günümüzədək neçə əsrlərdir ki, əlahəzərət kitab mənəvi və əqli sərvətlərimizin nəsillərdən-nəsillərə ötürülməsində əvəzsiz rol oynamadadır. İldən-ilə kitab çapının genişlənməsi də öz növbəsində külli miqdarda kitab dənizində insanların düzgün istiqamətlənməsinə və bu barədə dolğun informasiyanın verilməsinə ehtiyac yaratmışdır. Bütün bunlar isə milli kitab repertuarının yaranmasına gətirib çıxarmışdır”. 2000-ci ildə Dövlət Kitab Palatasının ləğvi milli bibliografiya vəsaitinin tərtibini və nəşrini demək olar ki, dayandırmış olur və yalnız 2003-cü ildə onun funksiyalarının M.F.Axundov adına Milli Kitabxanaya verilməsindən sonra milli kitabımızın repertuarının tərtibi işlərinə başlanılır. Artıq 2005-ci ildən “Birillik Azərbaycan Kitabiyyatı”nın və “Yeni kitablar” annotasiyalı bibliografiyak informasiya bülleteninin nəşri bərpa olunur və repertuar üzrə işlər davam etdirilir (3).

Lakin çox təssüflər olsun ki, “Azərbaycan kitabı” bibliografiyاسının II cildinin 80-ci illərdə çapa hazırlanmış ikinci kitabının materiallarını təpib üzə çıxarmaq mümkün olmur və bu səbəbdən də ölkə ərazisində dərc olunan ədəbiyyatın milli bibliografiyasını tərtib etmək missiyasını öz üzərinə götürən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası hazırda II cildin ikinci kitabına daxil olacaq materialların yenidən toplanması işlərini davam etdirir (3).

“Azərbaycan kitabı” göstəricisinin III cildinin təhlili nəticəsində məlum olmuşdur ki, 1941-1950-ci illərdə Azərbaycan ərazisində bütün elm sahələrinə dair çap olunan, ümumtəhsil məktəbləri üçün dərsliklər və dərs vəsaitləri sahəsində daha çox ədəbiyyat, yəni 592 kitab çap olunmuşdur. Bədii ədəbiyyat. Azərbaycan ədəbiyyatı üzrə 377 kitab, xarici ədəbiyyat 201 kitab, uşaqlar üçün Azərbaycan ədəbiyyatı 177 kitab, uşaqlar üçün xarici ədəbiyyat 166 kitab, ümumi tarix 219 kitab və s. çap olunmuşdur (3).

Sonda “Müəlliflərin əlifba göstəricisi” və “Sərlövhə üzrə təsvir olunmuş materialların əlifba göstəricisi” adlı köməkçi göstəricilər verilmişdir ki, bu da vəsaitin axtarış imkanlarını daha da artırılmış olur. Milli-mənəvi dəyərlərimizdən olan Azərbaycan kitabına həsr olunmuş bibliografiyak resurslar

informasiya təminatında mühüm rol oynayır. M.F.Axundzadə adına Milli Kitabxana bu sahədə işlərini davam etdirməkdədir.

ƏDƏBİYYAT

1. Azərbaycan kitabı: *Bibliografiya. 3 cilddə: C. 1. B., 1963. – 220s.*
2. Azərbaycan kitabı: *Bibliografiya (1920 - 1940) 3 cilddə. C. 2. kit. 1. – Bakı: Yaziçi, 1982. – 752s.*
3. Azərbaycan kitabı: *bibliografiya 10 cilddə/Baş red., ön söz və müqəd. K.Tahirov; tərt.: L.Talibova (və b.); red.: Z.Qulamova, L.Bağirova.- Bakı, 2014.- C.III: (1941-1950).- 488 s.*
4. Əliyev I. Azərbaycan elmində İslahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında: *Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. – 2008. – 11 aprel. – S.1.*
5. Əliyev Z.H. Ümumi bibliografiyənashq: *Dərs vəsati.-B.:Bakı Universiteti nəşriyyatı, 2001.–145s.*
6. Sadıqova S.A. Azərbaycan kitabına həsr olunmuş bibliografiyak informasiya mənbəbəri // *Kitabxanaşünashq və bibliografiya, 2009, №1, S.126-131.*
7. Sadıqova S.A. Azərbaycan milli kitabı və onun bibliografiyənashq təşəkkülü və formalması // *Dil və ədəbiyyat: beynlxalq elmi-nəzəri jurnal, 2010, №4, S.347-352*

ИНФОРМАЦИОННАЯ ОБЕСПЕЧЕНИЯ АЗЕРБАЙДЖАНСКИЙ КНИГИ

С.А.САДЫГОВА
РЕЗЮМЕ

В статье говорится о значении библиографический ресурса посвященная один из национально-духовных ценностей Азербайджанской книги. Анализируются издания, устройство и поисковые возможности Азербайджанской книги. Освещается важный роль такого фундаментального библиографического указателя в обеспечении информации.

Ключевые слова: Азербайджанская книга, национально-духовные, информационная обеспечение, библиографический указатель, поисковые возможности

THE INFORMATION SUPPORT OF THE

AZERBAIJAN BOOK

S.A.SADIGOVA

SUMMARY

In the article is told about the importance bibliographic resources devoted to Azerbaijan book which is national and moral values of Azerbaijan. Analyzed publication, structure and search capabilities of the Azerbaijan book. Illuminated an important role of bibliographical reference book at the Information support.

The key words: Azerbaijan book, national and moral, information support, bibliographic reference books, search capabilities.

ABSTRACT INFORMATION SUPPORT

The article is told about the importance bibliographic resources devoted to Azerbaijan book which is national and moral values of Azerbaijan. Analyzed publication, structure and search capabilities of the Azerbaijan book. Illuminated an important role of bibliographical reference book at the Information support.